

Kamran Əliyev prokurorlara
tapşırıqlar verdi



Yanvarın 12-si Baş prokuror Kamran Əliyev Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli həmçinin digər rayonlardan olan vətəndaşları qəbul edib.

Adalet.az xəber verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümumiyyətli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldırılmış abidəsinə ziyaret etmiş, gül desəleri dözerək eziż xatirəsini etiraf etmiş.

Qəbulda iştirak eden 34 vətəndaşın müraciətinde qaldırıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların arasında olması zamanı yəni vətəndaşın qanun pozuıntıları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra organlarında operativ həlli üçün Kamran Əliyev məxfi göstərir verib.

Qəbuldan sonra Baş prokuror emməkşərlərə görüsər keçirməkle onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətəri obyektiv baxışla və qəbulun işinə düzgün təşkilinə görə təbe prokurorların fərdi məsuliyyət daşıdlarını diqqət çatdırıb.

Bu bir xalq qəzetidi



Qurucusu:
Adil Mirbaşayev

ADALET

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 2 (5995) 14 yanvar 2023-cü il

Qiyməti 40 qəpik

www.adalet.az

Prezident: "Ermənistən iddiaları yalandır"



Fuad Nəcəfli Zəngəzur dəhlizi ilə bağlı tapşırıqlar verdi



Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Meclisinin keçirilən doqquzuncu sessiyasında Azərbaycan Prezidentinin Naxçıvandakı selahiyəti nümayəndəsi Fuad Nəcəffli dövlət quşrumlarına tapşırıqlar verib.

Adalet.az xəber verir ki, bunu Ali Meclisin deputati Ehtimad Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O səylibki ki, Prezident İlham Əliyev çox iradəli şəkilde Zəngəzur dəhlizinin açılması üçün müümən addımlar atır: "Prezidentin Naxçıvandakı selahiyəti nümayəndəsi Fuad Nəcəffli dənizdən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yenekləri müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2022-ci il üzrə dövlət bütçəsi, Dövlət Sosial Müdafiə Fonduñun və İşsizləndən Sığorta Fonduñun təsdiqlənilərənətən təsdiq olundu.

Qeyd edək ki, öten ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəffli Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikası Prezidentinin selahiyəti nümayəndəsi vəzifəsinə təyin olunub.

Azərbaycanda direktor rüşvet alarkən yaxalandı



Baş prokuror yanında Korpisiyaya qarşı Mübarizə Baş İdarəti tərəfindən heyata keçirilmiş emalıyyat-axtarış tədbirləri nəticəsində vətəndəslərdən rüşvet alan Ağdam Müsələqi Kollarının direktoru Rəfaail Musayevin qanunusluğunu ifşa edilib.

Adalet.az xəber verir ki, bu barədə Baş Prokurorluğun məlumat yayib. Bildirilib ki, kolleç direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılmazı, işe qəbul, telebələr imtahanlarında qiymətlərinin artırılması və digər qanunusluq məqsədlərə külli miqdarda rüşvet almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarəde Cinayet Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, toplaşmış ilkin subtərəsəsindən ona həmin Məccəlinin 311.3.2 (tekrar rüşvet alma) və 311.3.3-cü (külli miqdarda rüşvet alma) maddələri ilə ittiləmən elan edilmiş, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmışdır. Dəstəq tətbiq olundu.

Mxitaryan Şuşadakı villasının dərdini çəkir

Henrix Mxitaryanın katibəsinin hesabına Avropanın adlı-sənali klublarına davət alıb oynasa da, amma piş futbolçu deyildi. Düzdür, na Markarov idi, na İştoyan, özüne görə piş oynamış.

Əgər Pasinyanın Azərbaycanın təklif etdiyi sülh variantı ilə razılışdırıb birdefəlik mührəribəye son qoyarsa, qanı saxlayarsa, erməni xalqını və Ermanıstanın dövlətini məhv olmaqla xilas edərək sülh sazişini imzalayarsa şəksiz Nobel Süh mühafətinə ali biler və düber tarixi.

Təbii ki, Avropadakı və Amerikadakı erməni lobbiliyi buna mane olmasa.

TUALET TİKMƏK ÜÇÜN TENDER ELAN ETMƏK LAZIMDI

İmishli rayonunun Aranlı kəndindəki məktəbin olmayan tualetinin iyi sosial şəbəkələri ve saytları başına götürüb.

Dörd ağacı yera basdırıb bardanla qapamaq ne çətin bir işdir, özü de imişli pambıqçılıq rayonudu, bardan sandan da boludur.

Vəziyyətdən başqa bir cixış yolu da Yaponiya sefirinə müraciət etməkdi. Yadınzdadırsa şəhəriflik Beyləqan rayonunun məktəblərini birindən yarışığı bir tualet tikişdi. Təməraqlı da açılış olmudsə. Yalan-gerçək güñortadan sonra məktəbin direktoru tualetin qapısına qifl vurub ki, bəşdirin, xarab etmeyin.

Deyirən direktor kəsilən qırmızı lenti yadigar kimi hala də kabinetində saxlaysı.

Məjduprocım, bir ildən cəhdər ki, magistralların kenarında istirahət zonaları yaradılıb. Özü de yaponların Beyləqan məktəblərindən təha yarışığı. Amma hələ de bağlı saxlanılır. Kimi və neyi gözəylər? Yoldan ötənlər də mecbur olub tikişin arxasına keçirir, Aranlı kəndinin şagirdləri məkiyin arxasına keçdiyi kimi.

Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi Aranlı kəndində tualet tikmək üçün ya tender elan etsin, ya da müsabiqə. Müsabiqədə birinci yer üçün 100 min manat, ikinci yer üçün 70 min manat, üçüncü yer üçün 50 min manat mükafat təsis etsin. Və sonda da 500 manat məktəb üçün pul ayırsın ki, tualet tikişinə.

Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib

Türkiyin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən mühabibəsi qəbul edərək, onla MHP-nin ramzi olan "Bozkurd" nişanı hədiyyə etib.

Baş barədə MHP-nin mətbuat xidmətindən məlumat verilib. Oedyedək ki, bu gün MHP-nin sedi müavini, türkiyəli millet vəkili Kamil Aydin da özünün tətbiqəti sefərində görüşle bağlı paylaşım edib: "Qarabağda 30 illik erməni işğalı 44 gündə başa vuran vətəndaşları qazilərini həmçinin qazilərimizə qazılmasına qozaq etdik. Bozqurd ürkü qazilərimizə qızıl boz qurd dənizini verən liderimizə veteranlarımıza adından minnətdərlərimi bildirirəm".

Aqil Abbas: "Öz evlərini tiksintə, qonşusu imkansızdırsa, kömək etsinlər"

Deputat Aqil Abbas imkanlı şəxslərin Qarabağda evlərini özleri təkiflərini destekləyin bildirib.

Adalet.az xəber verir ki, "Unikal" açıqlamasında qeyd edib ki, özü de bir neçə dəfə bu məsələni qaldırıb.

"Men de bir neçə dəfə bu məsələni qaldırışam ki, imkanlı adamlar Qarabağda öz evlərini tiksintəsindən, ona da ev təkməyə kömək etsinlər. İstəyirəm ki, bu məsələ tezlesin. Bu olarsa, işgaldən azad olmuşdur. Erməni işçilər, rayon və kəndlərin berpaş suretlərənətən. Dögrüdür, her rayonun baş planı var, ilk öncə infrastruktur qurulmalıdır. İşqi, su, qaz və s. məsələlər həll olunmalıdır. Həmçinin, həmin yerlər minalardan temizlənilər ki, arxayıncılıq olsun".

Elşad Hacıyev polkovnik-leytenant rütbəsi alıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətə eləqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev nişanı hədiyyə etib.

Adalet.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayet Eyvazov rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr olunmuş emalıyyat məsələsi keçirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili İşlər Qoşunlarının 2022-ci ilədək idmət-i-döyüş faaliyyəti-nin yeneklərə həsr

Sosial müavinətlərin məbləği artırıldı



Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması artrılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilmişdir.

Adalet.az xəber verir ki, Fərmanın əsasən, 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iynəv) manat;

2. orqanızmin funksiyalarının 81-100 faiz pozulmasına görə eliliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz iynəv) manat, orqanızmin funksiyalarının 61-80 faiz pozulmasına görə eliliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iynəv) manat, orqanızmin funksiyalarının 31-60 faiz pozulmasına görə eliliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz elli) manat;

3. 1. ali başçısını itirəməye görə sosial müavinətin məbləği 120 (yüz iynəv) manat;

4. bir yaşındakı usaqı olan azetimləti ailələrə sosial müavinətin məbləği 100 (bir yüz) manat;

5. rəddasiya qəzəsi nəticəsində zərər çəkmiş şəxslərə her il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

6. 16. usaqın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

7. 1. deñf üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat;

8. "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanında dəyişikliklər:

2.1. 1.1-ci bend üzrə:

2.1.1. 1.1-ci yarımimdən "180" rəqəmləri "220 (iki yüz iynəv)" sözərili ilə evez edilsin;

2.1.2. 1.1-ci yarımimdən ikinci abzasında "220" rəqəmləri "270 (iki yüz iynəv)" sözərili ilə, üçüncü abzasında "180" rəqəmləri "220 (iki yüz iynəv)" sözərili ilə, dördüncü abzasında "120" rəqəmləri "150 (yüz elli)" sözərili ilə evez edilsin;

2.1.3. 1.1-ci yarımimdən ikinci abzasında "220" rəqəmləri "270 (iki yüz iynəv)" sözərili ilə, üçüncü abzasında "180" rəqəmləri "220 (iki yüz iynəv)" sözərili ilə, dördüncü abzasında "120" rəqəmləri "150 (yüz elli)" sözərili ilə evez edilsin;

2.1.4. 1.1-ci yarımimdən "100" rəqəmləri "120 (yüz iynəv)" sözərili ilə evez edilsin;

2.1.5. 1.1-ci yarımimdən "70" rəqəmləri "100 (bir yüz)" sözərili ilə evez edilsin;

2.2. 1.2-ci band üzrə:

2.2.1. 1.2-ci yarımimdən "237" rəqəmləri "300 (üç yüz)" sözərili ilə evez edilsin;

2.2.2. 1.2-ci yarımimdən "300" rəqəmləri "500 (beş yüz)" sözərili ilə evez edilsin;

2.2.3. 1.2-ci yarımimdən "350" rəqəmləri "500 (beş yüz)" sözərili ilə evez edilsin.

3. Azərbaycan Respublikasının Nazır Kabinetini bu Fərman dan irəli gələn məsələləri həll etsin.

Əlliyyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı

"Mühərbi və ya 1990-ci ilin 20 Yanvar hadisələri ilə əla-qədər eliliyi olan şəxslərə verilen Azərbaycan Respublikası Prezidentinin təqaüdünən məbləğinin artırılması və "Mühərbi və ya 1990-ci ilin 20 Yanvar hadisələri ilə əla-qədər eliliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünən təsis edilmiş haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib.

Adalet.az xəber verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Mühərbi və ya 1990-ci ilin 20 Yanvar hadisələri ilə əla-qədər eliliyi olan şəxslərə verilen Azərbaycan Respublikası Prezidentinin təqaüdünən aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdır. Kimi müəyyən edilsin:

1. orqanızmin funksiyalarının 81-100 faiz pozulmasına görə eliliyi müəyyən edilmiş şəxsləre - 500 (beş yüz) manat;

2. orqanızmin funksiyalarının 61-80 faiz pozulmasına görə eliliyi müəyyən edilmiş şəxsləre - 330 (üç yüz otuz) manat.

2. "Mühərbi və ya 1990-ci ilin 20 Yanvar hadisələri ilə əla-qədər eliliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünən təsis edilmiş haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639; 2020, № 12 (kitab), maddə 1492; 2021, № 8, maddə 922) aşağıdakı dəyişikliklər edilən:

2.1. 1.1-ci bəndde "400" rəqəmləri "500 (beş yüz)" sözərili ilə evez edilsin;

2.2. 1.2-ci bəndde "350" rəqəmləri "400" (dörd yüz) sözərili ilə evez edilsin;

2.3. 1.3-cü bəndde "300" rəqəmləri "330" (üç yüz otuz) sözərili ilə evez edilsin.

3. Azərbaycan Respublikasının Nazır Kabinetini bu Fərman dan irəli gələn məsələləri həll etsin.

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək

"Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağışlama əsasında həqiqi hərbi xidmətə könlüllü daxil olan və birbəsə kadr zabit heytinə könlüllü daxil olan şəxslər, həbət həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası" təsdiq edilib.

Adalet.az xəber verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

"Siyasi partiyalar haqqında" AR Qanunu

"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulunun zərurəti

Arlıq qüvvədən düşmüş "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu 30 il bundan avval - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Əlkəndə formalasən yeni siyasi konfiqurasiya qanunvericiliyi sahəsində siyasi sistemini təkmilləşdirilməsi üçün Milli Məclis tərafından lazımi addımların atılması zəruri etmişdir. Bu baxımdan Milli Məclis təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

- Siyasi partiyaların dövlət qeydiyyatı, fealiyyətinə qarşıdır, fealiyyətin dayandırılması və leviyi ilə bağlı mübahisələrə təxvilatlıdır. - Siyasi partiyaların dövlət qeydiyyatı, fealiyyətinə qarşıdır, fealiyyətin dayandırılması və leviyi ilə bağlı mübahisələrə təxvilatlıdır. - Siyasi partiyaların dövlət qeydiyyatı, fealiyyətinə qarşıdır, fealiyyətin dayandırılması və leviyi ilə bağlı mübahisələrə təxvilatlıdır.

- Azərbaycan Respublikasının konstitusiyasına quruluşun zorla deyildirilmiş, erazi bütövüyünün parçalanması, hakimiyətin zorla ole keçirilmesi və ya saxlanılması, təsirli ittişləşlər, terrorçuluq -

- İştirakçıların, dövlət qeydiyyatı, fealiyyətinə qarşıdır, fealiyyətin dayandırılması və leviyi ilə bağlı mübahisələrə təxvilatlıdır.

- Azərbaycan Respublikasının konstitusiyasına quruluşun zorla deyildirilmiş, erazi bütövüyünün parçalanması, hakimiyətin zorla ole keçirilmesi və ya saxlanılması, təsirli ittişləşlər, terrorçuluq -

- İştirakçıların, dövlət qeydiyyatı, fealiyyətinə qarşıdır, fealiyyətin dayandırılması və leviyi ilə bağlı mübahisələrə təxvilatlıdır.

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar haqqında" Qanunun layihəsinin hazırlanması üçün Milli Məclis təmsil olunan şəxslərin qəbul etməsi;

- Venesiya Komissiyasının ve ATƏT-Demokratik Təsətilar və İnsan Hüquqları üzrə Bürosunun 2020-ci ilde qəbul etdiyi "Ukraynanın Siyasi partiyalar ha

(evveli öten şenbe sayımızda)

Sakir maşını Qəsəb Qulamgilə yox, Anbardar Həsənini sığnaladı. Anbardar Həsən çıxı, üzünü Şakira tutub heç salam da vermedi, dedi:

- Xeyirdimi, e, lotu?
- Ə, nemes, məndən heç ziyan görmüsən?
- Heç xeyir de görəmmişem.
- Sədrin qonaqları var, dedi ki yaxşı bir toğlu versin.

Anbardar Həsən dilxor oldu. Hami bilirdi ki, Həsən gedib Ağcabədiyən say-səməcə qızular alır, bəyəndən təkərdür. Sonra professor qalxdı ayağı, bədənsini qaldırıv dedi:

Sair:

- Professor, bəlkə bir açıqlaylasınız.
- Burda açıqlamalı bir şey yoxdu. Hər şey aydın.
- Su qırığında bitib susuz qalan ağaclar! Deniz qırığında bitib o denizlən balıqlarına hesət qalan balıqlar. Növünlə ortasında bitib nöyntsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz qalan ağaclar. Dünənya elm baxş edib özü bu elmdən kenar qalan ağaclar. Sayım, basınız? Çay karınlarında bitib susuz qalan bu millətdi.

Hami bir-birinin üzünə baxdı. Professorun ażiñdan vətənən təkərdür. Sonra professor qalxdı ayağı, bədənsini qaldırıv dedi:

- Su qırığında bitib susuz qalan milletin sağlığına.

Hami qalxdı ayağı ve bu sahliq ayaq üstə içildi. Bayaq sahliq deyendə bir az qorxan Şakirin qırığı açıldı:

- Professor, bələcə çox sahliq bilişem ey, qalsın gələn dəfəye.

Ve getdi kababını qəkməye.

Sədrin sürücüsü piçılı ilə Şakirə dəri:

- Ə, qaza, bunların donuzu eiskiddi, bunlar niye hökumətinəleyhine dənişir.

Şakir:

- Ə, nemes, isteyirlər sənətə mənim de donuzum eiskik olsun.

Yəndi Kəhrizə. Qadınlar pal-paltalarını yuyurdular, usaqalar da Kəhrizin qabağında düzəltikləri gölməcədə cimşisidirlər. Doyunca su içdi, sonra el-üzünə yudu.

Bu vaxt Kəhrizin qabağında bir maşın saxladı. Maşından bir cüt ər-arvard düşdü. Arvadın qucağında bir uşaq vardi. Ərkəl verdi erinə, bir az da əsəbi halda:

- Ala!

yaya dəvet edərdilər. Sinesi də orden-medallarla dolu idi: "Xarkovun azad edilməsi", "Kiyevin azad edilməsi", "Lvovun azad edilməsi", "Vərşavanın azad edilməsi", "Berlinin azad edilməsi", "Qələbənin 20 illiyi, 30 illiyi, 40 illiyi", "Leninin 100 illik yubileyi, 110 illik yubileyi", "Dneprin keçdiyinə görə" ve sair və iləxir. Həmisi de medallarla bezenmiş penceyni geyərdi. Şakir də yalvarrırdı ki, sən Allah penceyi hara geyirsin ağaclar! Sayım, basınız? Çay karınlarında bitib susuz qalan bu millətdi.

Hami bir-birinin üzünə baxdı. Professorun ażiñdan vətənən təkərdür. Sonra professor qalxdı ayağı, bədənsini qaldırıv dedi:

- Su qırığında bitib susuz qalan ağaclar!

Həm qalxdı ayağı ve bu sahliq ayaq üstə içildi. Bayaq sahliq deyendə bir az qorxan Şakirin qırığı açıldı:

- Professor, bələcə çox sahliq bilişem ey, qalsın gələn dəfəye.

Ve getdi kababını qəkməye.

Sədrin sürücüsü piçılı ilə Şakirə dəri:

- Ə, qaza, bunların donuzu eiskiddi, bunlar niye hökumətinəleyhine dənişir.

Şakir də zarafatla deyərdi:

- Əmə, o birlər ayğını itirşəydim hökumət bir qaz iyirmi dörd verərdi.

Hər rayonda mühərbi veteranları üçün bir mağaza açılmışdır. Yağın, çayın qit vaxtında Veteran mağazası açılmışdır. Məşhur olanlar olardır.

Bir gün kişi Veteran mağazasından hər şey alıb ev dənəndə arvad onu qucağı dolu görüb demişdir:

- A kişi, seni vuran nemesə qurban olum.

Ermənilər ruslara arxayı olub qudurandan sonra Qaynatıdası dərənə medalları penceyni geymirdi. Hirsindən medalların hamisini söküb atmışdı tualeti ki men bu medalları Rusiya torpaqlarını nemeslərdən azad etdi.

Şakir də zarafatla deyərdi:

- Əmə, o birlər ayğını itirşəydim hökumət bir qaz iyirmi dörd verərdi.

Hər rayonda mühərbi veteranları üçün bir mağaza açılmışdır. Yağın, çayın qit vaxtında Veteran mağazası açılmışdır. Məşhur olanlar olardır.

Bir gün kişi Veteran mağazasından hər şey alıb ev dənəndə arvad onu qucağı dolu görüb demişdir:

- A kişi, seni vuran nemesə qurban olum.

Kənd od tutub yanır. Ermenilər bütün gücləri ilə hückuma keçmişdilər. Artıq qaçmaq zamanı idi, kişilik zamanı deyildi. Şakir ne götürü bilecəkdise yığımı "Jiqili"sine. Yorğan-döşəyini de, qarmonunu da bağlamışdı "Jiqili"nin belinə. Bu vaxt puləyəndən apılan atəşlə "Jiqili" deşik-deşik oldu. Şakir göründü ki, day çıxış yolu yoxdu, tutdu usaqaların əlinənən üzülaşığı qaçmaq başlıdı. Arvad da arxasına. Özünə üzümüle salmaq istəydi ki, belkə canlarını qurtara bilerə. Yalnız başlıdı, nə qədər söyüb bilirdi ermenilər səyərdi. Ermenilər onun söyüşünə tanklardan və

Men öyrəddim.

- Əməyin lap anasını...

Sonra üzünü tutdu usaqalarla:

- Bunu buraxın getsin.

- Niye?

- Buraxın getsin. Bu, o ermənilərden deyil. Oğraşın dedəsiyle de bir ton çörək kesmiş. Get, a, get eviniže.

O dedən oğraşla de deyən ki, adam kişi olar, cökəydiyi qaba túpürmez. Denən elə eləməsin ki, gelib onu özüm öldürür.

Uşaqalar narazı qalsalar da Şakirin sözündən çıxmışdır. Uşaqlardan biri Suren'in oğlunun tepeşinə qapaz salıp salıb dedi:

- Ə, dər sütük burdan. Qurban ol Šakir kişi.

Surenin oğlu qalxb Şakir öpmek istəsə de Şakir qoymadı:

- Ə, dedələr sütük, sürük, sərhəd.

Surenin oğlu durdu:

- Şakir emi, Həzər Abbas köməyin olsun.

- Rədd ol. Həzər Abbas size qənəm olsun, adını murdar diline getirme.

Surenin oğlu götürüldü Pircamala tərəfə.

Kənd od tutub yanır. Ermenilər bütün gücləri ilə hückuma keçmişdilər. Artıq qaçmaq zamanı idi, kişilik zamanı deyildi. Şakir ne götürü bilecəkdise yığımı "Jiqili"sine. Yorğan-döşəyini de, qarmonunu da bağlamışdı "Jiqili"nin belinə. Bu vaxt puləyəndən apılan atəşlə "Jiqili" deşik-deşik oldu. Şakir göründü ki, day çıxış yolu yoxdu, tutdu usaqaların əlinənən üzülaşığı qaçmaq başlıdı. Arvad da arxasına. Özünə üzümüle salmaq istəydi ki, belkə canlarını qurtara bilerə. Yalnız başlıdı, nə qədər söyüb bilirdi ermenilər səyərdi. Ermenilər onun söyüşünə tanklardan və

Bazarkom hırsıldırı:

- Ə, onun Bakıda na it azib? Ağcabədiye it deyəmib ya, burda yaşayır da. Özüm ona iş tapacam.

Qohum getdi, amma Şakirin ürəyinə xal salıb getdi. Üç-dörd gündən sonra arvad dedi:

- Arvad, yir-yığış elə, neçə İldir Bakı arzulayırdın, köçürük Bakı.

Bazarkom on illah elədi Şakir eşitmədi.

- Yox, qardaş, gedidəm. Bəlkə orda bir işden-güßən tapdım.

Yir-yığış eləldər. Yir-yığış deyəndə nələri vardi ki?

Bazarkom arvadı iki dost yorğan-döşək getirdi, bağışlılar "Moskvic"in banına, Bazarkom da Şakirin cəkdi bir kenara, cibindən bir topa pul çıxarıb basdı Şakirin cibinə. Şakir görürmək istəmədi.

Bazarkom:

- Ə, qəlet eləmə, qoy cibinə. Bakıda yel esib qoz tökülmüş ki, gələn kimi yığınan. İş tapanaqda lazımlı olur. Amma, Şakir, gördün ki, Bakı sen dediyin deyil, mən ölüüm, qayıl gel. Evin de, eşiyim de sənə qurban-dı. Valla, iş tapacam sənə.

Bazarkom uşaqları da yepdi Şakirin etəyindən:

- Ə, dedə, getmə dana, noolar!

Şakir də uşaqları bağına basıb öpdü. Əyləşdilər maşına. Bazarkom xanımı da maşının arxasında su atı və getdilər üzü güləbətine - Bakıya.

Sixova çatanda avtomatlı polislər maşının saxladı. Sənədli istədlər. Sənədli hemişə maşının günütünən cibində olardı. Günlüyü yendirdi, sənədli götürüb sevli polislərin binə. Polis sənədli adı, təecübə cibində baxdı. Texapsort da erməni adına, sürükçülük vəsiqəsi de, vəsiqədəki şəkil də ešəkər oxşayırdı. Şakir yerdən qaldı.

O biri polis işçiləri təecübələr soruşular:

- Ə, niye vurdun?
- Ermeniyim, köpəyoğlu.
- Və əlindəki sənədi komandırı verdi.

Şakir yerdən zariya-zariya:

- Ermeni sənən dedəndi.

Komandır sənədərə baxdı. Texapsort da erməni adına, sürükçülük vəsiqəsi de, vəsiqədəki şəkil də ešəkər oxşayırdı. Şakir yerdən qaldı.

O bala qəşəp qəşəp xırda baxdı:

- Nə, em, ay oğrası?

- Şaka, - dedi. Suren ve Şakir qucaqladı; - Menim maşınım götürür. Burdan Merzilinin üstündən çıx Ağcabədiyə tərəf, yarın saatda bütün kəndi bizimkili tətac.

Şakir dənəmənən doğma olan bu səsən diksində ve dayandı:

- Nə, em, ay oğrası?

- Şaka, - dedi. Suren və Şakir qucaqladı; - Menim maşınım götürür. Burdan Merzilinin üstündən çıx Ağcabədiyə tərəf, yarın saatda bütün kəndi bizimkili tətac.

Şakir bala qəşəp qəşəp xırda baxdı:

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

- Nə, em, ay oğrası?

Söyüş oyan qurumlar, mərmərli parklar, tualetsiz məktəblər.

Arxadan - tualetdən əvvələn gelim.

2016-cı ilin aprel döyüsləri yenidən bitmişdi. Bir grup Qarabağ mühərabəsi veterani ilə cəbhə bölgəsinə yollanmışdıq. Geri qayıdarken redaksiyadan zəng gəldi ki, Yaponiya səfirliyi Beyləqandakı ilə məktəbdə müasir tualet qurub, reportajlış gelme. Gecə qaldım rayonda, sahər tezden Beyləqan küçələrinə döyüdüm. Mərkəzdəki parka gəldim, gördüm gülləkimi gedir. Fəhlələr güllək, bir nəfər kostümündə dayanıb deyir. Kimiylini sorusunuş, deməsildər ki, başçının müvəvədir. Yaxınlaşdırınca işiniz irəli dedim. Kişi dedi, sağı ona, ancaq bura gülləkimi gedən. Kişi dedi, sağa yığılsıb. Niye sualına cavabı belə oldu. Park sal-

Direktor müəllim üçün deyir ki, məhşurlaşmadan üçün video çəkib. Tualetsiz məktəbin direktoru da ancaq bu cür ittihəm edə bilərdi.

Məktəbin tualet problemi galadıqdan sonra, yoxlu var etmək yerine müəllimin üzərində her cür gedilecek. Əsas odur ki, şikayət olmasın. Etiraz yerdənə boğulsun. Başqları üçün analogiya olmasın.

Məsələ eger ictimaləməsə, o müəllim boyunca qoyacaqlar ki, müəllim yemir, içmir, yatırıb.

Mülliim yeyib-icən varlıq deyilsə, demek ki, təbii ehtiyatı da yoxdur. Ümumiyyətlə məktəblərdən tualetləri yüksəldirmək lazımdır. Tualetsiz məktəbin direktoruna bu potensialı görürəm. Tekə mənşiqizli tehsil ocaqlarındadır? Bina t-

ılk olaraq onu qeyd edək ki, "əslən Salyanlı olan Hacı Sahib Səlimov Ağagül oğlu salyanlılarının tarixinə aid bir neçə illər tedqiqat aparıb, ta yarım erəndən bu günə qədər 520 neferin ictimai, siyasi və təsərrüfat, dövlət qulluğunda xidmet edən adamlara həsi olumus 3 cildlik "Muğanın övladları" (Bakı, 2022, "İmza" nashir evi, 216 seh.) kitabı da oxucuların növbəti təfəssiridir.

Onun yaradıcı fəaliyyət sahəsinin böyük bir qismi məhz, Vətən, Yurd, Torpaq sevdası ilə əlaqədar olduğunu hemin mədəniyyəti, yüksək məfkişevi siyasiyalarda işçiləndirərək bu müqəddəs amala xidmet edən elm və senət mütəxəssilərinin, dini-mənviyyətədən ibarət böyük bir qisminin heyat dolaylarının ixtəbatname nümunəsi osasında ümumiyyətdir.

Umumiyyətə, Səlimovun bəzəyi olaraq milli-mənviyyətədən ibarət olanlar, tərxi-ethnografik kəklərimizə bölediyi onuncu təxəhdid mütəxəssis olmasının ilə bağlı deyil, o ınsan və insanlıq her şeydən uca tutan ictimai xadim kimi de öz üzərində daim təkmilşəmə işi aparan puxteleşmiş alim-tədqiqatçıdır.

Odur ki, onun haqqında yazılanlarda, hem onun öz xəlefli haqqında yazılardırda bir menali olaraq "Yaxşı ınsan" konsepsiyasına formalasdırmaq qayəsi aparıcı yadər olub, uzaq hədəflərin nişan həmədincən əməliyyəti, təsdiq etməyi təsdiq etməyi, səhifələrin böyük bir qisminin heyat dolaylarının ixtəbatname nümunəsi osasında ümumiyyətdir.

Mülliim ixtisasçı tarixçi-ethnograf olduğundan doğuldugu, boy-aşaşlığından, doğma elatının inzibati orzı bölgüsündən, regional xüsusiyyətlərini, fiziki-coğrafi mövqeyini, shəhər təkibini, yerli topominə, sosial-iqtisadi inkişaf dinamikasını, dövlət mənviyyətini, nehayət elm və təhsil səfərasını ümumiyyətdən məntiqi ilə "Salyanın görkəmləri övladları" (Bakı, 2022, "İmza" nashir evi, 216 seh.) kitabı da oxucuların öz zəngin ifadəsini tapmışdır.

Kitabın mezzənə və mündericəsi Salyan və salyanlıların haqqında olsa da, uzun müddət sinəqlərdən keçmiş kövrək, lakin inanlı bir ömür sahibinin bütün Azərbaycanla bağlı heyat merəməti və ideya-ideyaların öz zəngin ifadəsini tapmışdır.

Kitabın mezzənə və mündericəsi Salyan və salyanlıların haqqında olsa da, uzun müddət sinəqlərdən keçmiş kövrək, lakin inanlı bir ömür sahibinin bütün Azərbaycanla bağlı heyat merəməti və ideya-ideyaların öz zəngin ifadəsini tapmışdır.

Kitabın üzərindən üzərindən, mülliimlərin dini-mənviyyətədən ibarət olanlar, tərxi-ethnografik kəklərimizə bölediyi onuncu təxəhdid mütəxəssis olmasının ilə bağlı deyil, o ınsan və insanlıq her şeydən uca tutan ictimai xadim kimi de öz üzərində daim təkmilşəmə işi aparan puxteleşmiş alim-tədqiqatçıdır.

Nehayət, kitabda mülliim təqdimatının en bariz rünuması onun oxuculara fikir mübadiləsi, müraciət tərəfləri son sözünü çatdırmasından ibarət tövüslerdir. O, bu xüsusda yazır: "Deyirlər insanın ömrü bər kitarla, səhifələrin böyük bir qisminin heyat dolaylarının ixtəbatname nümunəsi osasında ümumiyyətdir".

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər nəsilləndən olanların məscid və ziyarətgahı qədər təmənunəsində vərmiş olduğu haqqlı deyərini.

Bəzəketliyi və saflığı ilə məşhurlaşan "Əhərəmanlı" haqqında mülliim kitabın "Müqəddəs məscid" haqqında bölməsində əsrari fikirlər söyləmiş, dini deyərlərin sisteminə cəfəkəsi olan müqəddəs şəhəsiyyətlərin, tələmlərin, seyid-peyğəmbər

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 2 (2326) 14 yanvar 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Bizi dünyaya tanıdan dəyərlər

Azərbaycan tarixən zəngin iqtisadiyyatla, mədəniyyətə və böyük mədəniyyətə malikdir və həmişə də zaman-zaman yadellilər bu yurda, bu torpağa göz dikiblər. Göz dikiblər ki, məməkənlərimizi altını üstüne çevirsinlər, yağmalasınlar, varını, dövlətini daşınınlar. Əlbəttə, 1918-ci ilin mayın 28-də Azərbaycan öz müstəqilliyini çətinliklə də olsa, qazana bildi. Bu yolda xalqımız və millətimiz çoxlu qurbanlar, şəhidlər verdi. Amma bu o demək deyildir ki, müstəqil Azərbaycanı qara qüvvələr rahat buraxacaqlar. Ən azından ona görə ki, yenə onların gözü bu yurda, bu elde idi.

Ulub Önder Heydar Əliyev hakimiyətə geləndən sonra Azərbaycan yenidən öz müstəqilliyini, ərazi bütövülünü yorumaq üçün bütün çətinliklərə, təzyiqlərə və hətta müharibələrə sənət gərdi. Baxmayaraq ki, 1992-1993-cü ilde Qarabağ erməni işğalçıları tərəfindən ele keçirildi və böyük yurd yerləri düşmənin oylagına çevrilər. Amma bundan da Azərbaycanı sarılmadı.

Ulub Önder Heydar Əliyevin uzaq-görən və müdrik siyaseti nticəsində 1994-cü ilin yanvarın 4-də Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Horadız şəhəri azad olundu. Əlbəttə, dağılmış yurd yerlərinə bərpa etmək, Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək, herbi potensialını yükseltmək elə də asan deyildi. Qisa zaman kesişində neft karxaklığı ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Dünən inkişaf etmiş ölkələrinin Azərbaycana maraqlı dəha da artdı. Başqa sözələr olsaq, 1993-cü ilden başlayaraq, ölkəmiz iqtisadi, siyasi və herbi

cəhətdən bir qədər də yüksəlişə nail oldu. Bütün bunlar həyata keçirilmiş düzgün siyasi və iqtisadi siyaset neticəsində elde edildi. Dövlətçiliyimizin möhkəmlənməsi, ərazi bütövülümüzün berpasi üçün real şərait yarandı. Prezident İlham Əliyev Heydar Əliyev siyasi kursunu davam etdirərkən ölkənin daha yüksək sürətlə inkişafına nail oldu. Demək olar ki, bütün sahələrdə Azərbaycan tanınmamağa başladı və beynəlxalq səviyyədə artıq səsizliklər.

Çünki on in mətbəə kürsüslərde belə Prezident İlham Əliyev bu xalqın, bu dövlətin gücünü göstərdi və ölkəmizin haqqı səsini dünyaya çatdırıldı. Ona görə hər bir çox ölkələr Azərbaycanı müdafiə etdi. Bu da asan başa gəlmədi.

Prezident İlham Əliyev hakimiyətə gəldiyi ilk gündən iqtisadi və herbi cəhətdən qüdrəti bilər dövlətin yaranmasına və inkişaf etməsinə önem verdi. Məhz bunun nəticəsində Azərbaycan 44 günlük İkinci Qarabağ savaşında işğal altında olan Qarabağı azad elədi.

Bir daha dövlətçiliyimizin və müstəqilliyimizin qarantı olan Azərbaycan Prezidenti səbut etdi ki, hər bir xarici və daxili qüvvə müstəqilliyimizə xələd getirə biləm, o, əbədidir və daim yaşıyacaq.

Azərbaycan xalqını həm də digər milətlərdən fərgəndirən onun zəngin mədəniyyətə, adət-ənənələrə və qədim keçmişə malik olmasına. Zəman-zaman bu qüdrəti və güclü ölkə möhkəmləndikcə onun mədəniyyəti və elmi də sürətə yüksəlnə xətə inkişaf edir. Başqa sözələr olsaq, 1993-cü ilden başlayaraq, ölkəmiz iqtisadi, siyasi və herbi

heqiqi mənasında böyük uğurlara və nəaliyyətlərə imza atıb. Azərbaycana gələn hər bir xarici qonaq onun zəngin mədəniyyətine və adət-ənənəsinə, məlli dəyərlərinə heyran qalır. Həc bir xalqda olmayan besəri sevgi, bütün milletlərə olan məhabət və diqqət bizim ölkəde var. Təbii ki, bunu ölkəmizə gələn xarici vətəndaşlar da görürər və hiss edirlər. Biz o millətki ki, en yaxşı evimizi, en yaxşı otagiımızı qonaqə hazırlayıraq və deyirik ki, bu bizim qonaq otagiımızdır. Və en yaxşı süfrəmizi de gələn qonaqlara açırıq. Dünən hec bir yerində bizim qonaqpərvər xalq yoxdur. Hətta ele yemeklərimiz var ki, onu gec-gec bişiririk və deyirik ki, qonaq gələndə bişiririk.

Məsələn, plov. Biz plovu həmişə yeməkmişik, ya bayram günlərində, ya da en eziq qonağımız olanda o süfrəni açırıq və o plovu da bişiririk. Bizim mətbəximiz, süfrəmizə beləd olan xarici qonaqlar da yeməyimizin ləzəzindən doymayıblar. Menim özüm də dəfələrlə xarici ölkələrdə olmuşam. Valla, onların yemeklərinin hec birisi bizim ne plovumuzun, ne bozbaşımızın, ne dolmamızın yeri vəbə. Dündə, onlarda da dolma, plov, bozbəz var. Amma bizdəki yemeklərin dəri və çeşidi hec bir ölkəde, hec bir yerde yoxdur.

Bunlar hamisə bizim mədəniyyətimiz bir qolodu. Daha doğrusu, de-



mış olsaq, zəngin süfrəmizin gözəlliyidir. Axi zəngin süfrə də, dadlı yemeklər də, səriyyat mehsulları da milli-mənəvi dəyərlərin bir göstəricisidid. Men bir faktı da qeyd etmək isteyirəm ki, hec bir millətde olmayan böyüyə-kiçiyə hörmət, ağsaqqala-ağbəcəye sevgi bizim millətde var. Hətta ele kəndlərini, elə oymaqlarımız var ki, orda gencər böyüklerin yanında başsaqçı eyleşmirlər.

Üstəlik də, süfrəyə yemek geləndə hec vaxt birinci el uzatmazlar. O süfrə, o yeməye öncə ağsaqqallar, ağbəcəklər el uzadır və bundan sonra gəndər və usaqlara yemek yeyerlər. Bu, özü də bir enənidir, adətdir və mədəniyyətdir. Dəfələrlə bir şeyin şahidi olmuşqı ki, bilda, avtobusa, qatarara, lap metroya yaşı adam mindənə dəqiqə gəncələr və cavalanrıaya qalxır, onlara yer verir. Dündə,

Amma indi tamamilə həyat dəyişib. Hər şey asanlaşdır. Ona görə də istedadı, savadı olan alımlar çox asanlıqla böyük uğurlara imza atırlar. Belə alımlardan, ziyalılardan biri de Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya elmlər doktoru İlqar Hüseynovdur. Onu da qeyd edək ki, İlqar Hüseynovun respublikamızda kulturologiya sahəsində ilk el-

mələr doktorudu. Bir-birindən maraqlı və adda qalan kulturologiya ilə bağlı elmi kitablar, monografiyalar və məqalələr qəleme alıb.

Həmin kitablarda Azərbaycan kulturologiyasının inkişafı, qarşıya çıxan çətinliklər, problemlər araşdırılır və konkret çıxış yolları göstərilir. Üstəlik da professor İlqar Hüseynov milli adət-ənənələrimizle bağlı maraqlı faktlar, səbūtlar və rəngarəng fikirlər səsləndirərək bir qədər də həmin gözəlliklər rəng qatır. O, qeyd edir ki, Azərbaycan xalqı Novruz bayramı ilə, müxtəlif sənət nümunələri ilə, eləcə də müşiqi və tamaşaları ilə həmişə dünya xalqlarından seçilir. Bizim xalçalarra baxanda, mili rəqslerimizə tamaşa edəndə, mili mətbəximizə diqqət yetirəndə görük ki, bu xalq nə qədər zəngin tarixə və mədəniyyətə malikdir. Bu mədəniyyət və dövründə elm sahəsində böyük uğurlar qazanıb.

Tanınmış alımlarımız, akademiklərimiz, professorlarımız və ziyalilərimiz elmi keşfərə, ixtiralarla, yeniliklərə imza atıv. Sovet dönməndə belə idi ki, hər hansı elm adamı bir mövzuda elmlər naməzidə adını qazanmaq üçün yüz bir çətinliklə üzləşirdi. Hətta bezen Möskvaya getməli olurdular.

Amma indi tamamilə həyat dəyişib. Hər şey asanlaşdır. Ona görə də istedadı, savadı olan alımlar çox asanlıqla böyük uğurlara imza atırlar. Belə alımlardan, ziyalılardan biri de Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya elmlər doktoru İlqar Hüseynovdur. Onu da qeyd edək ki, İlqar Hüseynovun respublikamızda kulturologiya sahəsində ilk el-



Zəhmətkeş insanların həmişə qayğıları da çox olur. Üstəlik bu zəhmətkeş insan yaradıcı insandır, onda məsuliyət də, qayğı da lajıçxalar. Ədəbiyyat, qadınlar zərfi ciyinlərdəki ağır yük sayılır desək, yalan olmaz. Bu mənəvi yüksək ləyqətlər və hünərlərə dayanın qadın mütələqə ki qipta olunandır. Bütün sızlılıkların sözü şigəl çəken insanların təsəllisi yalnız urayından suzulən misraları olur.

Bələ ali iradəyə malik olan xanımlar dan bir "Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru, söz adımı Nəzakət Məmmədliyidir.

- "Yada düşdü" sizə müəyən qədər tanınmağı, müxtəlif edəbi mükafatları,

igidimizin həyat yoldaşı gəlmədi. Yanında da 6 yaşlı qız uşağı var idi. Heyatına usyan edirdi. Qadın həyat yoldaşının itki ilə hec cür barışmır. Uşaq bərən hömkürt ilə ağladı. Uşağın ağlamağı ürəyimi parçaladı. Bu hadisənə silsilə bir şeir yarandı. Ondan bənd söyləyim:

*Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdı.
Ürəyim param-parça,
Qəmim naxış- naxışıdır.*

- Siz məsuliyətli bir peşənin sahibi olığınızın yanısı, həm də anasınız. Məsələ qayğılarını da nozor olsaq, hamisina necə zaman ayırsınız?

gəndərənə ana kimi qürurlandırmı. - Könüllülerin döyüş həvəsi insanı vələh nələri aldı?

- Bəli, raziyam. Müharibə zamanı yoluñuz cəbhə bölgəsinə düşdü. Orda bir manzara gördüm. Ana yalvarı ki, getmə, qarşın çəhəye teze gedib. Oğul deyir ki, ana, narahat olma, sən get eve. Gölzərdən bir qram da qorxu olmayan gəncələr görmək qurşurvericidir.

- Sizin yaşıdlılarınızın gənci kədər li hədilərlər yadda qalıb...

- İnsan özü də zamanına bənzəyir. Bizi övladımızı məhərənin nə olduğunu dañışsاد، təsəvvür edə bilmirdik. Qazandığımız bütün uğurların nə alışı ana adıdır. Bu vətən üçün mükemmel övladları yetişdirə bildim. "Yada düşdü" jurnalı da men övlad qədər doğmadır. Hətta deyərindik, mənəvi övladımdır. Hamiya o jurnalı sevdirməye çalışıbm.

- Poeziya və "Yada düşdü"- hər ikisi de tələyin səsi verdiyi payı, yoxsa zəhmətiñ bəhərisi?

- Menim "kaş" sözündən qətiyyən xoş gelməz.

Düşənürəm ki, ağıllı insan dənənəne qapıban yaşamasız. Doğrudur, dənəni unutmaq olmaz. Qazandığımız bütün uğurların nə alışı ana adıdır. Amma bütün hallarda dənəne qapıban qətiyyən ağıllı insansa xas xüsusiyyət deyil.

Ona görə də men hec vaxt gördüyü işdən peşənin sahibi olığını.

- Xatire kitabi!" Ulu Önderin adı ilə bağlı.

Kitabın yaradıcısı Heydar Əliyevdir.

Bilirsiz ki, 2023-cü ilə Ümummilli Liderimiz Heydar Əliyevin 100-lük yubileyi keçiriləcək. Bize də möhtəşəm bir kitabə imza atıb.

Hələ qarşıq bir dövrde (1993) "Xatire kitabı"nın yaradılmasına qərar verdi. Onu da qeyd edim ki, bu kitab şəhidlərin adları ilə bağlı yeganə məlumat bankıdır.

Otan il 60 yaşını tamamladı, onuna bağlı bir kitab işq üzü görecək. Şeirlər kitabın cəbhəsində hazırlanır. Və enənəməzə sadıq qalaraq "Yada düşdü" jurnalının davamlı neşri olacaq.

Əntiqə Kərimzadə

7

QOL SAATI

*Qol saatın çox sevir,
Bizim üç yaşlı Aygün.
Qələmə öz qoluna
Saat çəkirdi hər gün.*

*Ela bilir qoluna
Gərcək saat başğayır.
Çekdiyi saat sekli
Siliñənde ağlayır.*

*Atası bunu gördü,
Birən yadına saldı.
Balaca dəçəl qız
Oyunçaq saat aldı.*

*Aygün çox sevinirdi,
Artıq saat taxırı.
Üzündə xoş tebəssüm
Atasına baxırdı.*

CÜCƏLƏR

*Qorxular
Cücələr,
Qışqırı
Beçələr.*

*Xoruzlar
Banlıdı,
Onları
Danlıdı.*

*Yatdilar
Cücələr,*

Sakitçe
Geceler.

MƏNİM ANA DİLİM

*Öz tarixi günü var,
Mənim ana dilimin.
Azərbaycanın adı
Mənim doğma elimin.*

*Öyrəndim elifbanı
Birinci sinifdə men.
Səvinərək yazıram,
Əziz ana, can Vətən!*

*Dilimim qorumaq
Ən uca, xos maradır.
Öz dilimin varlığı
Mənim üçün bayramdır.*

ANA VƏTƏN

*Bir sual var ki, tez-tez
Düşündürdü məni.
Anaya bənzəndilər
Axi niye Vətəni?*

*Bu sualın ən gözəl
Cavabın anam qədər.
Dedi: -Vətən bizlərə
Candan eziñ bir yerdə.*

*Bu elda, bu obada
Yanşımış qazaləndən.
Bizi mirasdır torpaq,
Vera bilmərkələndən.*

*Sevmalısan yurduñu,
Doğmaca anan qədər.
"Ana", "Vətən" sözünüñ
Tutmalısan berabər.*

*Niye coxdur dəyeri,
Bildim xaribülbüñün.
Adını Şuşamızla
Bir çəkirlər bu gülin.*

*Artıq bu gül çəvirilib
Qələbənin rəmzinə.
Sevilerək döşənib
Qarabağın düzüñə.*

*- Bu da güney-bati eğimli
yamaçlarında yetişmiş Cabar-
net kirmizi üzüm!
Güney yamaçlarında büyümüş,
3 yillik və çelik kapı*



Mehmet Yaşin

Rus salatı necə Amerika salatı oldu?

Rus salatı, hot-doglu qeyri-adı harmoniya yaradan və ki dilim arasında fəzət partlayışlarına səbəb olan köməkçi tərkib hissəsidir.

Adı evvel rus, sonra amerikan olan, baxınladığınızda öz mənşəyinə qaydış yenen rusca adlandırılınan məşhur salatın bu adları heç bir əlaqəsi yoxdur. Bir çox yerdərə bu salat onu ilk dəfə icad edən aspazın adını daşıyır: "Olivier Salatı". Məsələn, Almanıya ve Rusiyada bu adla sıfariş verilir.

Rus salatı 1860-ci illərdə Moskvadan məşhuri Ermənit restoranının baş aşpazı olmuş Belçika asılı rus Lucien Olivier tərəfindən yaradılmışdır.

Bu ixtira da bütün digər ixtifalar kimi təsadüf nəticəsinə bas verib.

Bu salat evvəllər böyük boşqabları veriliirdi. Onlarla doğrulanmış inqrediyentlər boşqabın ətrafına ayrı-ayrı qruplaşdırılaraq düzülüb və boşqabın ortasında Olivierin hazırlanacağı xüsusi mayonez qoyulub.

Yemeyin sonunda, əlbəttə ki, bütün inqrediyentlər və mayonez çəngellərin döyülməsindən birləşdirilir. Aspaz Olivier bir günən boşqabda bu qarışığı daddi və ortaçıxın lezzət qarışısına heyredə yaradı. Həmin gündünən sonra boşqabda ərzəqlər ayrı-ayrilıqda deyil, mayonezle qarışdırılmışdır.

Rus salatı tezliklə restoranın sevimli yemeyinə çevrildi. Oliver ölüne qədər salatın reseptini heç kimlə bölmüşəyib. Dadın sırrı istifadə edilən mayonezə idi. Bu günde qədər Olivierden başqa heç kim mayonezin tərkibinə daxil olan maddələri, onların miqdərini və cırpması vaxtlarını öyrənmiş. Dövrün aşşərləndən biri İvan Ivanov reseptin bir hissəsinə desirə edə bilib.

1905-ci ilde Ermənit restoranı bağlandıqdan sonra İvanovun salatın təsiri bütün dünyada məşhurlaşdı.

Bu salatda o qədər müxtəlif inqrediyentlərdən istifadə olunur ki, rus salatı onun üçün ferqli idi. Təbi ki, mayonezin hazırlanması da ferqini yaradan en mühüm amil idi.

Sovet İttifaqında 1917-ci il Oktabr İncəsəni fehər sinfinə zəncirlerini qırmaqla yanaşı, həm də dünya damaqlarına hədiyyə etdi.

İngilizlərdən qazanclar Olivier Salatını da köcdükleri yerlərə apırlar.

İstanbul da bu lazzətdən payını aldı! Şəhərə gələn ağ ruslar açıqları restoranlarda bu salatı təbliğ etməye başlıyalar. Adını "Rus salatı" qızırlar.

Bu möhtəşəm salat 1940-ci illərin ortalarına qədər bu adla tanınır. Sonra birdən bu ad "Amerika salatı" adlanırdıqdan sonra başlıyadı.

Coxları bu dayışıklılıq soyuq mühərabə və kommunizm təhlükəsi ilə əlaqələndirdi. Bu salata "rus" deyənlərin həbs olunacağının təklif edilmişdir!

Əslindən məsələnin həqiqi başqa idi.

Vaşinqtondakı türk safir Müñir Erteğün 1944-cü il noyabr 11-də vəfatında olarken vəfat etməsi dayışıklılıqın başlangıcı oldu.

Həmin illərdə Sovet İttifaqı ilə şiddəti soyuq mühərabə aparan Amerika bu ölümü fürsətə çevirmiş istəyirdi!

Amerika administrasiyası safir Erteğünün definisi dənənəmnin məşhur Mississipi döyüş gəmisi ilə göndərdi. Döyüş gemisi ilə kreysər müşayiət edirdi. 1946-ci il aprelin 5-də sahə saatlarında göyərtəsində Yapon İmperialının qeyd-şərtlərə təsliş olmasının imzalanlığı tərxi zirehli yoldaş gəmileri ilə birlikdə İstanbul limanında lövhər saldı. Bismi məşhur döyüş gəmimiz Yavuz 19 top mərmisi ilə Mississipi ilə uzandı.

Istanbullular işden çıxaraq Amerika döyüş gəmilerini görmək üçün Dolmabahçe limanına axıstdılar. Bu işden en çox qazanın Kastamonulu qayıçıqlar idi. Çünki muzdul istanbullular qayıq kirayaq götürüb gəmileri yaxından arasdırmaq istayırlırdılar. Qayıq üçün yaranan sıraların Karaköyə, oradan da Qalataqaya qədər uzardığı iddia edilir!

Bu səbəbdən Kadıköy-Haydarpaşa, Fener-Sütlüce gəmi sefərləri uzun müddət ləngidi. Müşterilərinin itirən Fener meyxanaları bu işə en çox əsəbləşənlər oldu.

Mənce İstanbullular işi bir az işsizlərdən Qız qalasında nəhəng "Xəzər gəlmisiniz Mississipi" plakati asıldı. "Vitali Hak-konun şən şəpkası", "Welcome Mississipi" şərfləri bazara çıxarıldı.

Bu hamisidən deyil. Yüksek Kaldırımdakı bütün evlər ağ rəngə boyandı. Qadınlara ameriklər hərbi qonaqlara qarşı nəzakəti olmaq tapşırıldı. Hər eve ətirli odekəlon və təmiz dəməşələr paylandı.

O günlərdə mənecə xanım Manukyan hələ qonaqların qəbuluna cavabdeh deyildi!

Rus salatinin adının deyişdirilməsi bu gərgin günlərə təsadüf edir!

Mərhum İlhan Selçuk Cümhuriyyət qəzetiindəki köşə yazısında bu sualları verib: "Rus salatinin neccə Amerika salatına çevriliyinə anlaşılmış mümkün olmuşdur. Qanun qəbuludur? Restoranlara xəbərdarlıq edilib? Yoxsa fasıl ittihadçıları və ya Kamalçular çevriliş edərək salatın adını deyidir?"

Hadisənin sahidi olan Orhan Karaveli 1994-cü ilde İlhan Selçuk yazardığı məktubda bele ifadələr işlədib:

"Bəlli, təkebürlü ruslara "el gəmisi ilə" göz dəgi verilərək yorğun və küntrən Conilleri rahatlaşdırmaq üçün də İstanbula gəzel bezədilmişdir. Tətil gəncləri mətbətə qaytımışdan evvel biz yataqxana əhlinin ayagüstü bir şəyər atışdırırdıq Qalatasaray Liseyinin qarşısındaki məşhur Levent Bütəsində qəfi bomba partladı. Bütənin girişindən üstüne "Rus salatı 25 kuruş", "Ayran 10 kuruş" yazılış izlər ləğvəsindən səkuldur, yerinə "Amerika salatı 35 kuruş" yazılış ləğvəsindən səkuldur."

Bütəni işlədən Rum atə və oğuldan kassadəki yaşı Ni-Ko əfəndi qədər o gün "Xeyir ola, şorbaçı, Amerika salatı na olaş seydir?" deyə sorusunda Ni-Ko əfəndi tüküsüz bəşin qasıyaraq "San həle də o gəmini görməmişənmi? Rus salatı ölü! Bundan sonra yaşasın Amerika salatı!", - deyə qismişdi.

O gün Bayığınun boyalı dölbərləri can alan baxışları Conilleri yoldan çıxarmağa əlçəşən, əvrədək bərbər pivəxanalar, kafeler, bütərlər arasında razılıqla gelmiş hələ Ni-Ko əfəndinin Levent Bütəsindən yamsılayırdılar. Qırq illik Rus salatı evvelə istiqələl caddəsində "Amerika salatı" olduğunu.

Xülasa bu ad dayışıklılığın səbəbi ne soyuq mühərabə, ne hökümətin basqısı, ne də komunizm səlyəhdarlığı idi. Sən demə, tək günahkar Qalatasaraydakı "Levent Bütəsi" imis.

Dilimizə uyğunlaşdırın: Eminquey

Aşıq Veysəl UNESCO-nun anım programına daxil edildi

Böyük aşiq Aşıq Veysəl UNESCO-nun 2023-cü il anım programına daxil edilib. Əlli il avvel vəfat edən Veysəl, ölkənin mədəni dayarı olunur, Türkçənin aşlıqı onunun en önemli nümayəndələndən sayılır. Aşıq Veysəlin vəfatının 50-ci iləndən Türkçədə və xaricdə teşkil edilən tədbirlərə anılaçır.

Bədəhəndən deyilən şeiri və müsələni birləşdirən coşxaxəli Anadolulər aşiq şənəti, beş yüz iləndən artıqdır ki, Anadoluda tətbiq edilir və Türkçədə mədəni yadداşın və zenginliyin mühüm ifadə formasıdır.

Dünya miyasiş xalq aşığı Aşıq Veysəl (Şatiroğlu) bu xalq şənəkarlarının en məşhurlarındandır və onun şənəti vəfatından sonra da tolerantlıq, sevgi və təntəverlik mesajları ilə bestələnmiş misralarla başlıyayıtlı və geleçək nesilləri aydınlatmaqdadır.

UNESCO, 41-ci Baş Konfransda qəbul edilən qərərlər şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır. Aşıq Veysəl (Şatiroğlu) bu xalq aşığı şənəkarının en məşhurlarındandır və onun şənəti vəfatından sonra da tolerantlıq, sevgi və təntəverlik mesajları ilə bestələnmiş misralarla başlıyayıtlı və geleçək nesilləri aydınlatmaqdadır.

Proqramda qərərlər şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.

Şəhərinə 50-ci iləndən tədbirlərə anılaçır.